

Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...

Derek Prins

Bu kitabın adı natamam cümlədir: «Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...» Bu, sizi dərhal seçim qarşısında qoyur. Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə... Bəlkə, istəmirsiniz?

Giriş sözü

Cümlənin tamamlanmamış hissəsi mənə sizinlə səkkiz həqiqət ilə bölüşməyə imkan verir. Əgər Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...

Bütün ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülmüşdür.

Originally published in English under the title: **IF YOU WANT GOD'S BEST**, copyright © 1977 by Derek Prince Ministries–International. All rights reserved.

Published by permission in the Azeri language.

Copyright © 2014 Derek Prince Ministries–International.

T110AZE/1K

Derek Prince Ministries

P.O. Box 19501

Charlotte, NC 28219

USA

www.derekprince.com

**ALLAHIN TƏKLİF ETDİYİ ƏN YA XŞISINI
İSTƏYİRSİNİZSƏ...
DEREK PRİNS**

Naşirin yazılı icazəsi olmadan bu kitabın heç bir hissəsi hər hansı bir yolla (elektron və ya çap olunmuş formada – surəti, audio yazısı, istənilən informasiya daşıyıcısı və ya digər yayım vasitəsi ilə) dərc edilə və ya heç bir formada ötürülə bilməz.

ISBN: 978-1-78263-703-5

Mündəricat

1. Münbit ürək	5
2. Allahın təminatı mükəmməldir	9
3. Kiçik şeylərə qane olmayın	13
4. Fikrinizi İsada cəmləşdirin	17
5. Allahın Kəlamı ilə düşünün	21
6. Müqəddəs Ruh ilə dostlaşın.....	25
7. Allahın Kəlamını eşidin və itaət edin.....	29
8. Necə və nəyi eşitdiyinizə diqqət yetirin	33
9. Müvəqqəti deyil, əbədi olan şeylər əhəmiyyətli olmalıdır	37
10. Sizin üçün seçim etməyə Allaha imkan verin	41
Müəllif haqqında.....	45
Azərbaycan dilinə tərcümə edilmiş Derek Prinsin kitabları	48

1

Münbit ürək

Allah ilə münasibətimiz heç vaxt birtərəfli olmur və ya birtərəfli hərəkətli küçəyə bənzəmir. Münasibət həmişə ikitərəflidir; burada həmişə iki istiqamət var. Bir tərəfdən, Allah bizə təklif edir; digər tərəfdən, biz bunu necə qəbul edirik. Faktiki olaraq, həyatımız tamamilə bundan asılıdır: Allah bizə nəyi təklif edir və biz bunu necə qəbul edirik. Səpilən toxum barədə məsəl bunu aydın göstərir. Məsəldə əkinçinin səpdiyi toxum dörd müxtəlif torpaq növünə düşür. Birincisi, bəzi toxumlar yol kənarına düşür və adamların ayağı altında yolun kənarı bərk olduğuna görə toxum torpağın altına düşə bilmir. Nəticədə quşlar gəlib onları dənləyir və toxum səmərə vermir.

İkincisi, bəzi toxumlar torpağı çox olmayan daş-kəsəkli yerlərə düşür. Torpağı dərin olmadığına görə tez cücərir. Lakin günəş doğanda qarsalanır və kökləri olmadığına görə quruyur və səmərə vermir.

Bəzi toxumlar üçüncü torpaq növünə, tikanlar arasına düşür. Tikanlar böyüyüb onları boğur, toxumlar qidalana və səmərə verə bilmir.

Nəhayət, dördüncü növ torpaq münbit adlanır. Mən əvvəl adlarını çəkdiyim üç növ torpaq barədə danışmayacağam. Bu məsəlin mənasına aid olan məhz münbit torpağa diqqətimi cəmləşdirməyə çalışacağam. İsa bu istiqamətdə çalışır, İsa münbit torpaq üzərində işləyir. Ümidvaram, bu kitabı oxuyanlar ürəkləri münbit torpaq olan adamlardır. İsa münbit torpağa düşən toxum barədə demişdi:

“Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir” (Mat.13:23).

Fikir verin ki, səmərə verən adamda iki əsas cəhət var: əv-vəlcə o, Kəlamı eşidir, sonra isə onu başa düşür. Münbit torpağı təmsil edən hər kəs də belədir. Buna baxmayaraq, münbit torpağı təmsil edən adamların hamısı məhsul versə də, məhsulun qədərində böyük fərq var: "...bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir". Başqa sözlə, səpilmiş toxumların hər biri yüz toxum, bəziləri altmış toxum, bəziləri isə otuz toxum məhsul verir.

Maraqlıdır ki, yüz qat məhsul digər altmış və otuz qat səmərənin cəmindən də çoxdur. Bu prinsip Allahın Kəlamında göstərilir. Tam məhsuldarlığa nail olmuş adamlar qismən məhsuldar olan adamlardan daha səmərəlidirlər.

Mən yüz qat səmərə verən adamlar barədə danışmaq istəyirəm. Belə adamlar Allahda olanın ən yaxşısını istəyir və buna nail olurlar. Həmin ibrətli məsəl Luka 8:15-də qeyd olunur. İsa burada münbit torpaq barədə xüsusi söz deyir:

"Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadıq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir".

Burada iki mühüm faktor var ki, bunların hər biri bizim mövzuya, Allahda olanın ən yaxşısını istəyənlərə aiddir. Birincisi, ürəyin növüdür. Bu, xeyirxah və sadıq ürək kimi təsvir edilir. Beləliklə, birinci tələb düzlükdür, açıqlıqdır və ya səmimilikdir. Yəni heç nəyi gizlətmək və ya riyakarlıq etmək (ikili standartlara malik olmaq) gərək deyil. Bu, birinci tələbdir. İkincisi, bu adamlardan üç hərəkət tələb edilir: onlar Kəlamı eşidirlər, onu ürəklərində saxlayırlar və səbir ilə məhsul verirlər. Bu üç faktor çox vacibdir və mən bizim mövzumuz ilə əlaqədə onlara xüsusi diqqət yetirmək istəyirəm. İlk növbədə, Allahda olanın ən yaxşısını istəyiriksə, səbirli olmalıyıq.

Bu ibrətli hekayədəki prinsip hər birimizin qarşısına seçim qoyur. Bu, inam ilə yaşamağın seçimidir və bunun əhəmiyyəti olduqca böyükdür. Bir çox adam başa düşür ki, həyatımızın gedişi hisslərimizdən deyil, qəbul etdiyimiz qərarlardan asılıdır.

Hər birimizin qarşısına belə bir sual qoyulur: Mən nə qədər səmərə vermək istəyirəm? Otuz qat ilə kifayətlənəcəyəm-

mi? Yaxud altmış qat səmərə vermək niyyətindəyəm? Və ya Allahda olanın ən yaxşısına can ataraq yüz qat səmərə vermək niyyətindəyəm? Siz qərar qəbul etmək zəruriyyəti qarşı-sındasınız. Hal-hazırda bu təlimi oxuduğunuz fakt da sizi qərar ilə qarşı-qarşıya qoyur: Mən Allahda olanın ən yaxşısını istəyirəmmi? Məqsədim yüz qat səmərə verməkdir, yoxsa altmış və otuz qat səmərə ilə kifayətlənirəm? Nail olacağınız səmərə ürəyinizin istəyindən asılıdır. Allah ilə münasibətimizin iki tərəfinin olduğunu mən artıq qeyd etmişəm. Bir tərəfdən, Allahın bizə təklif etdiyidir; digər tərəfdən isə, Allahın təklifinə bizim münasibətimizdir. Sizin qəbul edəcəyiniz qərar həyatınızın gedişini müəyyən edəcək.

Luka 8-ci fəslə istinad etdiyimiz ibrətli məsəldə biz uğura gətirən cavabın üç aspektinə nəzər saldıq: birincisi, Allahın Kəlamını eşitmək; ikincisi, onu ürəyimizdə saxlamaq və üçüncüsü, işinizi mətanətlə davam etdirmək. Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, sizə zəruri olan müəyyən şeyləri mən növbəti fəsilərdə izah edəcəyəm. Mən sizə bu prinsiplərin müəyyən tətbiqlərini göstərəcəyəm. Bunlar üç şeyə əsaslanacaq: birincisi, Müqəddəs Yazılara; ikincisi, mənim qırx illik şəxsi təcrübəmə və üçüncüsü, başqalarının həyatlarına dair etdiyim müşahidəyə. Mən müxtəlif keçmiş olan, müxtəlif irqlərdən və müxtəlif ölkələrdən olan bir çox məsihçi ilə əməkdaşlıq etmişəm və yüz qat səmərə gətirənlərə həmişə xüsusi diqqət yetirmişəm.

Mən onların həyatlarından müvəffəqiyyətin prinsiplərini öyrənməyə çalışmışam. Bu müvəffəqiyyət prinsipləri ilə də sizinlə bölüşəcəyəm və Allahda olanın ən yaxşısını istəyən sizlərə nə etməli olacağınızı öyrədəcəyəm.

2

Allahın təminatı mükəmməldir

Mən sizinlə səmərəliliyə aid Müqəddəs Kitabdan olan iki vacib fakt ilə bölüşmək istəyirəm. Bu iki faktı anlaya bilsəniz, onlar tam məhsuldar olmağınıza ehtiyac duyduğunuza sizdə inam yaradacaq. Birinci fakt budur: Allah hamımızın tam məhsuldar olmağımızı istəyir. Bu, Allahın iradəsidir. Bu, heç vaxt dəyişməyəcək. Allah insanı yaratdığı gündən etibarən bu, belədir. Allah insanı məhz bu məqsədlə yaratmışdı. Bu, Yar.1:27-28-də qeyd edilir. Burada Allahın insanı yaratması və yaratmaqda Onun məqsədi barədə oxuyuruq: "Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin»".

Beləliklə, Allah insana beş tapşırıq verdi:

1. Səmərəli olun
2. Törəyib çoxalın
3. Yer üzünü bürüyün
4. Sahib olun
5. Hökmranlıq edin

Bunlar insanın yaradıldığı məqsədlərdir. Allahın məqsədləri heç vaxt dəyişmir. Onların yerinə yetirilməsi insanın müvəffəqiyyətsizliyi sayəsində təxirə salına bilər, ancaq son nəticədə, Allah Öz məqsədinə nail olacaq. Yeni məxluqda, İsa Məsihdə olan adamlarda, Allahın eyni məqsədləri bir daha bərpa edilir. Bu, Əhdi-Cədidin bir çox ayələrində aydın göstərilir. Məsələn, həvari Paulun məsihçilərə aid duasına diqqət yetirək. Bu gözəl dua Kol.1:9-12-də qeydə alınır və tamamilə müsbət vurğulara malikdir. Bu duada hər bir söz müsbətdir;

bütün bu duada bir mənfi söz yoxdur: “Bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahu tanımaqda böyüyəsiniz, hər şeyə dözərək səbir edə bilməyiniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz”.

İzin verin, buradakı bütün müsbət sözləri qeyd edim. Əvvəlcə Paul Allahın iradəsini bütünlüklə qavramaları barədə danışır. Paul Allahın iradəsini qismən deyil, bütünlüklə qavramaları barədə danışır. Bu, tam hikmət və ruhani idrakdan gəlir. Yenə də, qismən deyil, tam hikmət və idrakdan gəlir. Sonra Paul onların Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salmaları barədə dua edir. Bəzi cəhətlərdən deyil, hər cəhətdən razı salmaları barədə dua edir. Sonra o dua edir ki, onlar hər cür xeyirli əməldə bəhrə versinlər. Bu, Allahu dərk etməkdə yüz qat səmərə gətirməkdir. Paul onların Rəbbin izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəm olmaları üçün dua edir. Bu, səbir edə bilmələri üçündür. Luka 8-ci fəsildəki Səpilən Toxum barədə məsələdə səbir – əsas şərt kimi qeyd edilir. Səbir isə bizdə dözümlü və ya mətanət yaradır. Sonra, Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz. İsrar və ya dözümlü Səpilən Toxum barədə ibrətli hekayədə əsas sözlərdən biridir. Burada Paul bizə böyük dözümlü, səbir və sevinc arzulayır. Nəhayət, Paul deyir: müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edin. Allah nurda olan irsimizə şərik olmağımız üçün bizə lazımi təminatı verdi. Allahın iradəsi əbədi olaraq Onun Kəlamındadır. O, bizim məhsuldar olmağımızı, bar verməyimizi, hər cür yaxşı işdə müvəffəq olmağımızı və lütfən hər yolda Ona məqbul olmağımızı istəyir. Allah bizi bu iş üçün hazırlayıb və təchiz edib. Biz artıq gördük ki, Allah hər yaxşı işdə bizim məhsuldar olmağımızı istəyir. Bu, Allahın iradəsidir. Məsələ Allahın

iradəsində deyil, bizim Onun iradəsinə uyğun yaşamağımızdadır.

İkinci faktı da vurğulamaq istərdim: Allah bizi bunun üçün tamamilə təchiz etmişdir. Biz bunu Paulun duasında görürük: müqəddəslərin nurda olan irsinə şərik olmağımız üçün Ata bizə səlahiyyət verib və bizi tam təchiz edib. Bu həqiqət Əh-di-Cədidin bir çox ayələrində qeyd edilir. Allahın təminatı burada aydın bildirilir. Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. Beləliklə, O, bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız (2Pet.1:3-4). “İlahi gücü” ifadəsinə burada fikir verin.

Hər şeyə Qadir Allahın qeyri-məhdud gücü “lazım gələn hər şeyi bizə bəxş etdi”. Bir daha qeyd etmək istəyirəm: “Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi”. Bu, iki əlaqəli yolda təmin edilir: birincisi, Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü ilə Onu, yəni İsa Məsihi tanımağımız; ikincisi isə, “çox böyük və dəyərli vədlər... vasitəsilə”. Təminat İsa Məsihi tanımaqdan və Allahın Kəlamındakı vədləri qəbul etmək vasitəsilə gəlir. Buna aid dəfələrlə söylədiyim həqiqət var: təminat vədlərdədir. Bizə lazım olacaq bütün təminat Allah Kəlamının vədlərindədir. Siz deyə bilərsiniz: «Yaxşı, Allah bizə bütöv təminatı vermişdirsə, onda bu, haradadır?» Cavab: Bütün təminat Allahın Kəlamının vədlərindədir. Vədləri mənimsəyəndə təminatı aşkar edəcəksiniz. Vədləri mənimsəməyin iki gözəl nəticəsi var. Birincisi – ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıyıq. Allahın təbiəti bizə daxil olur və biz Onun ilahi təbiətinə şərik oluruq. İkincisi, ilahi təbiətə şərik oluruq. “Ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik” olmaq imkanı barədə nə fikirləşirsiniz? Bunu istəyirsinizmi? Allah bunun “üçün lazım gələn hər şeyi bizə bəxş etdi”. Ehtiyac duyduğumuz hər şey bizə artıq verilmişdir.

Beləliklə, bunun iki tərəfi var. Sizin tərəfinizdən, əgər siz Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə və Allahın tərəfindən, O, sizin üçün ən yaxşısını istəyir və bunu əldə etməyiniz üçün hər şeyi tamamilə təmin etmişdir. Beləliklə, əsas qərar budur: Siz Allahda olanın ən yaxşısını istəyirsinizmi? Bu, yeganə bir şeydir ki, Allah bunu sizin əvəzinizə etməyəcək. Allah sizin əvəzinizə qərar qəbul etməyəcək. Siz özünüz qərar qəbul etməlisiniz.

3

Kiçik şeylərə qane olmayın

Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə... Birinci tələb Allahda olanın ən yaxşısını arzulamaqdır. Bunu başa düşürsünüz? Allahın sizin üçün ən yaxşısını hazırladığını arzulayırsınızsa, ilk növbədə bu fikirdən möhkəm tutmalısınız. Bu, əsas və zəruri qərardır. Siz Allahın sizin üçün hazırladığı ən yaxşısını istəməlisiniz və kiçik şeylərə qane olmamağı qərara almalısınız. Allah bu seçimə bizi məcbur etməyəcək. Bu, bizim qərarımızdır. Mən əkiz qardaşlar – Yaqubla Esavın həyatını nümunə gətirərək bu prinsipi izah etmək istəyirəm. Onların həyatından əsas hesab etdiyim prinsipə nəzər salacağıq. Yaqub və Esav haqqında Müqəddəs Kitabda Allah çox diqqətəlayiq sözlər deyir. Məsələn, Mal.1:2-3-də Rəbb Yaqubun nəslə olan İsrailə müraciət edərək belə deyir:

“Esav Yaqubun qardaşı deyildimi? (Cavab “Bəli” dir, çünki Esav Yaqubun əkiz qardaşıdır). Amma Mən Yaqubu sevdim, Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim”.

Buna fikir verin. Onlar əkiz qardaş idilər, ancaq Allah deyir ki, O, Yaqubu sevdi, Esava isə nifrət etdi. Allahın bu iki qardaşa münasibəti tamamilə əks idi. O, birini sevdi, digərinə isə nifrət etdi. Bu əkiz qardaşlar barədə həvari Paul Rom.9:10-13-də danışaraq izah edir:

Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq, ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».

Yaqub və Esav eyni anadan və eyni atadan doğulmuşdular, onlar əkiz idilər. Ancaq əkiz olduqlarına baxmayaraq, hətta doğulmazdan əvvəl belə, Yaqub Esavdan üstün tutuldu. Romalılara Məktubdan oxuduğumuz ayələr iki çox vacib sual yaradır. Birincisi: Allah Yaqubda nəyi görüb onu bəyəndi? İkincisi: Allah Esavda nəyi görüb onu bəyənmədi? Qısa sözlə, niyə Allah Yaqubu sevdi, Esava isə nifrət etdi? İcazə verin, Müqəddəs Kitabdən onların xasiyyətlərini sizə qıscaca xatırladım. Esavdan başlayaq. Esav «yaxşı oğlan», əsl “oğul» idi. O, güclü, fəal, mərd və ovçu idi. Heç kimə zərər vurmazdı. Atasının sevimlisi idi. O, hər toqquşmada ona üstün gələn uğurlu əkiz qardaşı Yaqubun tayı deyildi. Bəs Yaqub? O, uğurlu, qəti qərarlı, insafsız idi. Alverdə heç vaxt uduzmurdu. Əslində, bu xasiyyəti heç kim xoşlamır. O, bir kasa şorba ilə Esavdan ilk övladlıq hüququnu aldı. Doğma qardaşı ac olanda onu dilə tutub qiymətsiz ilk övladlıq hüququnu bircə kasa şorbaya satdırdı. Bundan sərfəli alver ola bilməz! Xeyir-duanı əldə etmək üçün Yaqub öz atasını aldatdı. Həm dayısı, həm də qayınatası olan Labanın hesabına var-dövlət əldə etdi. Heç kim Yaqubu «yaxşı oğlan» və ya əsl “oğul» hesab etmirdi. Müasir dünyada adamların əksəriyyəti Esavı üstün tutardı. Allah isə onu üstün tutmadı. Allah Yaqubu niyə üstün tutdu? Mən sizə əsas səbəbi deyəcəyəm; mənim fikrimcə, məsələ yalnız bundadır. Yaqub Allahın verəcəyini qiymətləndirdi; Esav isə laqeyd idi. Allahın laqeydlik barədə fikirləri İbr.12:15-17-də yazılıb. Laqeydlik barədə Allahın fikirləri əksər məsihçilərin fikirlərindən tamamilə fərqlidir. Esavın davranışı haqqında İbraniyə Məktubun müəllifi deyir: “Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin. Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı. Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısı da, atasının fikrini dəyişməyə qadir olmadı”.

Burada Esav barədə deyilənə fikir verin. O, cinsi əxlaqsızlar ilə eyni səviyyəyə qoyularaq «allahsız» kimi təsvir edilir.

Həmçinin bir dəfə yemək, bircə kasa şorba üçün öz varislik hüquqlarını satdığına görə də «allahsız» adlandırılır. Müqəddəs Kitab bu barədə deyir: «Esav ilk oğulluq haqqına etinasızlıq etdi» (Yar.25:34). Siz bunu başa düşməlisiniz ki, Allahın təklifinə etinasızlıq göstərmək Onun gözündə «allahsız»lıqdır və Allah buna nifrət edir. İndi isə gəlin Allahın təklifinə Yaqubun münasibətinə nəzər salaq. Mən əsas hadisə barədə danışacağam. Yaqub öz torpağına qayıdır və gecə Allahın mələyi və ya elçisi olan bir kəslə görüşür. Yadınızdadırsa, o, bütün gecə bu kəslə gülüşdü. Bu, Yaquba xas olan cəhətdir, çünki o, güləşçi olub.

“Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla gülüşdü. Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynamağına zərbə vurdu. O Şəxslə gülüşərkən Yaqubun budunda oynamağı zədələndi. O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla gülüşüb üstün gəlmisən.» (Yar.32:24-28).

İbrani dilində “İsrail” adının mənası «Allahla gülüşən»dir. Səciyyəvi haldır. Var gücü ilə gülüşən Yaqubun bircə prinsipi – öz xeyrini güdmək olub. O, Allahın təklif etdiyi ən yaxşısını istəyirdi. O, mələyə dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». Məncə, Allah məhz buna görə Yaqubu sevdi. Allah Yaqubun xasiyyətindəki nöqsanlara göz yummadı; Allah heç vaxt bunu etmir. Lakin Yaqub kiçik şeylərə qane olmadığına görə Allah tədricən onunla məşğul ola bildi və onu dəyişdirib Özü istədiyi bir adam etdi. Yaqubun kiçik şeylərə qane olmaması və Allahın təklif etdiyi ən yaxşısını istəməsi başlanğıc nöqtə idi. Sizə sual vermək istəyirəm: Siz də Yaqub kimi kiçik şeylərə qane olmayaraq Allahın təklif etdiyi ən yaxşısını istəmək qərarını qəbul edəcəksinizmi?

4

Fikrinizi İsada cəmləşdirin

“Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...” cümləsinəni tamamlamağın ikinci yolu budur: fikrinizi İsada cəmləşdirin. “Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsayaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığını heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu” (İbr.12:1-2).

Burada müəllif bir neçə məntiqi addımı qeyd edir. Əvvəlcə o, böyük şahidlər buludu ilə əhatə olunduğumuzu deyir. İbranilərə Məktubun əvvəlki (11-ci) fəslində Əhdi-Ətiqin böyük müqəddəsləri olan bu şahidlərin adları çəkilir. Bunlar Allahın təklif etdiyi ən yaxşısını əldə edən adamlardır. Müəllif deyir ki, bu adamlar öz həyat və təcrübələrində Allahın təklif etdiyi ən yaxşısını əldə etməyin mümkünlüyü barədə şəhadət edirlər. Bu, başlanğıc nöqtəsidir. İkincisi, o deyir: əgər biz Allahın təklif etdiyi ən yaxşısını əldə etmək istəyiriksə, yarışda qaçmalıyıq. Yarışda müvəffəqiyyət qazanmaq üçün bizə mane olan hər şeyi atmalıyıq. Qaçan adam üzərində və ya geyimində bir neçə qram belə, artıq çəki daşımır. Bizim halımızda isə, bu, bizi çaşdıran günahdır. Beləliklə, bizi asanlıqla büdrədən günahdan biz mütləq azad olmalıyıq. Üçüncüsü, biz qaçarkən dözümlü olmalıyıq. Daha əvvəl səpilən toxum məsəlində göstərdiyim kimi, bar gətirmək üçün üç şərt olmalıdır: birincisi, Allahın Kəlamını eşitmək; ikincisi, onu ürəyimizdə saxlamaq və üçüncüsü, işinizi mətanətlə davam etdirmək. Bar gətirmək üçün bu lazımı təməlləri qoyandan sonra İbranilərə Məktubun müəllifi əsas məsələyə keçir: “Gözümüzü iman-

mızın Banisi və Kamilləşdiricisi olan İsayaya dikək". Bu, müvəfəqiyyətin sirridir: Gözümüzü İsayaya dikək, fikrimizi İsadada cəmləşdirək. Müəllif İsanın imanımızın Banisi və Kamilləşdiricisi olduğunu göstərir. Sadə sözlə desək, İsa bizdə inamı başlayan və tamamlayan Şəxsdir. İsanın bizdə inamı başladığını hamı başa düşür, ancaq bizdəki inamı tamamlayan Şəxsin də İsa olduğunu unuduruq. İnamımızın tam olmağını istəyiriksə, İsadada fikrimizi cəmləşdirməkdə davam etməliyik. Təkcə İsadada fikrini cəmləşdirməklə başlamaq kifayət deyil. Daha sonra fikrimiz yayına və dağıla bilər. Bu halda inamımız heç vaxt tam olmayacaq. Beləliklə, fikrimizi İsadada cəmləşdirməkdə davam etməliyik. Bunun üç sadə səbəbi var.

1. İsa bizim Rəbbimizdir.

Biz İsanı yalnız öz Rəbbimiz kimi etiraf etməklə xilas ola bilərik. Əgər O, bizim Rəbbimizdirsə, onda bizim başlıca məqsədimiz Onu razı salmaqdır. Onu Rəbb adlandıranda bunu nəzərdə tuturuq. Ona məqbul olanı etdiyimizə əmin olmaq üçün gözlərimizi daim İsayaya dikməliyik. İsayaya baxdıqda etdiyimiz işi bəyənib-bəyənmediyini dərhal görəcəyik. Gözlərimizi daim İsayaya dikməsək isə bunu görə bilmərik.

2. Salehliyin yeganə nümunəsi İsadadır.

Paul Afina sakinlərinə deyir:

"Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölümlər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib" (Həv. 17:31).

Allah ölümlər arasından diriltiyi İsa Məsihi dünyanın hakimi təyin edib. Allah saleh olan Məsih vasitəsilə dünyanı ədalətlə mühakimə edəcək. Burada iki şeyə fikir verin: İsa hakimdir və O həmçinin salehlik nümunəsidir. Biz İsanın salehlik tələbinə uyğun mühakimə olunacağıq. Allahın yalnız bir salehlik nümunəsi vardır. Bunu bilmək vacibdir. Əgər Allahın gözlərində salehliyin nə olduğunu bilmək istəyiriksə, cavabı həmişə və yalnız İsadada axtarmalıyıq. Biz Məsihə layiq olmayan hərəkətləri edən məsihçilərə baxa bilərik, lakin sa-

lehləkdə onlardan nümunə götürməməliyik, çünki Allahın təyin etdiyi salehlik nümunəsi İsadır. Allahın salehlik nümunəsini bilmək üçün gözlərimizi daim İsayaya dikməliyik.

3. İsa bizim nümunəmizdir.

“Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz” (1Pet.2:21).

İsa bizim nümunəmizdir. O, bizdən əvvəl bu yolu keçmişdir. Düzgün yol ilə getmək üçün biz İsanın ayaq izlərini görməliyik və addımlayaraq ayaqlarımızı Onun ayaq izlərinin yerinə qoymalıyıq. Bunun mümkün olması üçün bir tələb yerinə yetirilməlidir: gözlərimizi İsayaya dikərək diqqətimizi Onda cəmləməliyik.

İsada fikrimizi cəmləşdirməyin zəruri olduğunun daha bir vacib səbəbini sizə bildirmək istəyirəm. Bu, çox sadə, çox praktik və eyni zamanda, çox vacib bir səbəbdir. Bütün Müjdədə İsanın bizim üçün etdiyindən bəhs edir. Korinflilərə Birinci Məktubda Paul bu barədə çox aydın yazır. Allaha aid olan şeylər əhəmiyyətə nizamlı ardıcılıqdadır. Paulun burada danışdığı isə birinci əhəmiyyətli məsələlərdir. O, İsa barədə üç sadə fikri söyləyir: “Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi” (1Kor.15:3-4).

Müjdə budur. Budur birinci əhəmiyyətli faktlar. Müjdədə olan bütün digər məsələlər əhəmiyyətə ikinci dərəcəlidir. Bu üç faktın mərkəzində İsadır: İsa öldü; İsa dəfn olundu; İsa üçüncü gün dirildi. Bizim üçün heç bir şey heç vaxt İsayaya aid bu üç faktdan daha əhəmiyyətli olmamalıdır. Biz İsada cəmləşən bu əsas həqiqətlərdən heç vaxt uzaq düşməməyimiz üçün diqqətli olmalıyıq. Paul Timoteyə İkinci Məktubunda öz həyatının sonuna yaxın həbsxanadan yazmışdı:

“Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölümlər arasından dirilən İsa Məsihi yadında saxla. Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşırım. Amma Allahın kəlamı zəncirlənməmişdir”

(2Tim.2:8-9). Bu əsas sözlərə fikir verin: “Yaydığım Müjdədə açıqlandığı kimi, ...ölülər arasından dirilən İsa Məsihi yadında saxla”. Necə də sadədir! 1Kor.15-də həmçinin Müjdənin mərkəzinin İsa – Onun ölümü, Onun dəfni və Onun dirilməsi olduğu deyilir. Paul həmçinin Timoteyə bu əsas mövzulardan heç vaxt yayınmamağı, gözlərini daim İsayə dikməyi tapşırır. Həddindən artıq təcrübəli və ya həddindən artıq dini olmaq da məsihçilər üçün çox təhlükəlidir. Bir çox məsihçi həddindən artıq ruhani olanda uğursuzluğa düşər olur. Mən vəz edəndən sonra bəzən adamlar mənə deyirlər: «Prins qardaş, bu, çox dərin mövzudur”. Onda mən öz-özümə fikirləşirəm: “Nəyi düz etmədim?” Mən heç vaxt həddindən artıq dərin getmək istəmirəm. Çünki çox dərinə getsəm, adamlar İsadan və Müjdənin sadə və əsas faktlarından – Onun ölümündən, Onun dəfnindən, Onun dirilməsindən yayınacaqlar. Paul Timoteyə dedi:

“Ölülər arasından dirilən İsa Məsihi yadında saxla”. Məsihi, sadəcə, xatırlamağın asan yolu Rəbbin Süfrəsində iştirakdır. İsa “Bunu Məni xatırlamaq üçün edin” dedi. Bu, İsanı xatırlamağın və gözlərimizi daim Ona dikməyimizin çox sadə, Müqəddəs Kitaba uyğun, təcrübəli yoludur. Yadda saxlayın, İsa “Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin” demişdi. “Bunu nadir hallarda içəndə Məni xatırlamaq üçün edin” deməmişdi.

5

Allahın Kəlamı ilə düşünün

Üçüncüsü, Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, Kəlam üzərində fikirləşin. Allahın Kəlamı ilə bütün fikrinizi doldurun. Gəlin xalqın başçısı olmağa hazırlaşan Yeşuanın nümunəsinə və Rəbbin ona verdiyi nəsihətlərə nəzər salaq. “Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan” (Yeşua 1:8).

“Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan” fikrini belə də çatdırmaq olar: “Allahın təklif etdiyi ən yaxşısını əldə edəcəksən”. Şərtlər hansıdır? Üç şərt var, hər biri də Allahın Kəlamı ilə əlaqəlidir.

- Birincisi, Kəlamın sözləri dilindən düşməsin.
- İkincisi, gecə-gündüz (yəni daim) onun üzərində düşün.
- Üçüncüsü, orada yazılan hər şeyə dəqiq əməl et.

Bəzən mən bunları bu sadə ifadə ilə çatdırıram: Əgər Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, uğurlu və müvəffəqiyyətli olmaq istəyirsinizsə, üç şey etməlisiniz: Allah Kəlamını düşün, Allah Kəlamını danış və Allah Kəlamına əməl et. Əvvəlcə həmişə düşünməyi deyirəm, çünki düşünməyən kəs tam danışmayacaq. Düşünməyən və danışmayan insan heç vaxt tam hərəkət etməyəcək. Bunların nəticəsi müvəffəqiyyətdir, təklif etdiyi ən yaxşısıdır.

Deyə bilərsiz: «Bu, Yeşuaya aid idi. Bəs, mənə aid olanı necə bilim?» Birinci Məzmurda buna oxşar təlimat ilə vəd verilir. Vəd şərti yerinə yetirən hər kəsə aiddir. Bu vədə hər şey daxildir. İnsanın kimliyindən asılı deyil; əsas məsələ – şərtləri qarşılamaqdır.

“Pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! O ancaq Rəbbin Qanunundan zövq alar, gecə-gündüz bu təlimatı dərin düşünər. Axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar” (Zəb.1:1-3).

Son cümlədə “etdiyi hər işdə uğur qazanar” sözlərinə fikir verin. Allahın təklif etdiyi ən yaxşısı da elə bu uğurdur. Bu, şərtləri yerinə yetirən hər bir insana aiddir. Şərtlər beş hissədən ibarətdir. İlk üç şərt etməməli olduğunuz hərəkətlərə aiddir:

1. Pislərin məsləhəti ilə getmə.
2. Günahkarların yolunda dayanma.
3. Rişxəndçilərin arasında oturma.

Əsas məsələ aldığınız məsləhətin mənbəyidir. Əgər məsləhətin mənbəyi səhvdirsə, onda sizin bütün həyatınız səhv istiqamətdə keçəcək. Sonuncu iki şərt isə etməli olduğunuz hərəkətlərə aiddir:

4. Ancaq Rəbbin Qanunundan zövq al.
5. Gecə-gündüz bu təlimatı dərin düşün.

Fikir verin ki, sonuncu hər iki məsləhət Allah Kəlamına aiddir. Birincisi, Kəlamdan zövq almalısınız. İkincisi, gecə-gündüz onu düşünməlisiniz. Bir daha fikir verin ki, müvəffəqiyyətin şərti düzgün düşünməkdir. Bu, hər gün, sadəcə, on qədidə Müqəddəs Kitabınızı oxumaq deyil. Bu, aqlınızı Müqəddəs Kitablə elə doldurmaqdır ki, gün ərzində yalnız Kəlamı düşünəsiniz. Müsbət, imanı möhkəmləndirən və dikəldən həqiqətlər barədə düşünün. Fikirləşirsiniz həyat tərzinizi müəyyən edəcək. Mən bəzən insan şəxsiyyətinin aysberqə bənzədiyini söyləyirəm: səkkizdə yeddi hissəsi səthdən aşağıdadır. Aysberqin görünən hissəsi, əlsində, görünməyən hissəsindən çox balacadır. Bu həmçinin insan şəxsiyyətinə də aiddir. İnsan nə haqqında fikirləşirsə, həmin şey onun həyatının gedişini müəyyən edəcək. Əgər siz düzgün şeylər barədə fikirləşir və düzgün həyat tərzini yaşayırsınızsa, Allahın vəd etdiyi nəticələri əldə edirsiniz: uğur və müvəffəqiyyət. Bu, Alla-

hın sizə təklif etdiyi ən yaxşıdır. Düşüncəmiz həyatımızı müəyyən edir. Yeşaya peyğəmbər də bu barədə yazırdı:

«Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir. Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, əkinçiyə toxum, yeyənə çörək verirsə, ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər. Sevinclə çıxacaqsınız, sülhlə müşayiət olunacaqsınız, dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, çöldəki bütün ağaclar əl çalacaq. Tikanlı kol əvəzinə şam ağacı, qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, pozulmaz əbədi əlamət olacaq» (55:8-13).

Fikir verin ki, Allah fikirlərdən danışmağa başlayır və bizim fikirlərimizin Allahın fikirlərindən mahiyyətə fərqli olduğunu deyir. Onda biz Allahın fikirlərini necə düşünə bilərik? Bu suala cavabı Allah növbəti ayələrdə verir. Allahın fikirləri və yolları səmavi, bizim fikirlərimiz və yollarımız isə Allahınkindən çox-çox aşağıda olan dünyəvi səviyyədədir. Lakin Allahın Kəlamı səmadan bizim həyatımıza və ürəklərimizə Onun yollarını və Onun fikirlərini gətirir, ehtiyac duyduğumuz nəticələri yaradır. Allah Öz Sözü barədə davam edib deyir:

“Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər” (Yeş.55:11).

Səmadan gələn, ürəklərimizə daxil olan, aqlımızı dolduran, bizim fikirlərimizi və yollarımızı Allahın fikirləri və yolları ilə əvəz edən Allahın Kəlamının təsiri belədir. Allahın Kəlamı bizim ürəklərimizə və həyatımıza Allahın yollarını və fikirlərini gətirir. Aqlımız Allahın Kəlamı ilə dolanda Allahın fikirləri ilə düşünməyə başlayırıq. Bizim düşüncəmiz kökdən dəyişir. Nəticələr burada gözəl sözlərlə təsvir edilir: sevinc, sevinclə çıxacaqsınız, sülhlə müşayiət olunacaqsınız, təbiət

önünüzdə sevinclə nəğmə deyəcək, ağaclar əl çalacaq; bol meyvə, tikanlı kol əvəzinə şam ağacı, qanqal əvəzinə mərsin ağacı bitəcək. Allahın Kəlamını biz qəbul edəndə və Kəlam üzərində düşünəndə həyatımızda belə dəyişikliklər baş verir. Bizim öz yollarımız və bizim öz fikirlərimiz tikana və qanqala bənzəyir. Onlar barsız və faydasızdır. Ancaq Allahın Kəlamı onları əvəz edəndə, tikan və qanqal əvəzinə şam ağacı və mərsin ağacı bitəcək. Təklif etmək istəyirəm ki, siz müvəf-fəqiyyətli olmağın sirrini Allahın Kəlamında görəsiniz; Allahın Kəlamı sizin yollarınızı və sizin fikirlərinizi Allahın yolları və Allahın fikirləri ilə əvəz etməlidir. Siz gecə-gündüz Allahın Kəlamı ilə düşünməyi vərdiş etməlisiniz. Allahın Kəlamı ilə düşünmək – ürəyimizə və aqlımıza qəbul etdiyimiz Allahın Kəlamı vasitəsilə Allahın rəhbərliyi altında Allah kimi düşünməyi öyrənməkdir.

6

Müqəddəs Ruh ilə dostlaşın

Dördüncüsü, Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, Müqəddəs Ruh ilə dostlaşın. Mən Müqəddəs Ruhun şəxsiyyət olduğunu qeyd edən ifadədən qəsdən istifadə edirəm. Əksər məsihçilər üçün Müqəddəs Ruh bir növ abstrakt ilahiyət anlayışıdır. Ata Allahın şəxs olduğunu onlar qəbul edirlər, İsa Məsihin şəxs olduğunu onlar qəbul edirlər, ancaq Müqəddəs Ruhun şəxs olduğunu onlar anlamırlar. Ancaq Müqəddəs Kitab və ilahiyət baxımından, bu, faktdır. Müqəddəs Ruh Ata və Oğul kimi şəxsdir. O həmçinin göyərçin ilə müqayisə olunur. Göyərçinin xüsusiyyətlərindən biri odur ki, o, ürkək məxluqdur, onunla düzgün davranmasanız uçub gedəcək. Hesab edirəm, Müqəddəs Ruh da belədir. Müəyyən mənada, O, ürkəkdir. Onunla düzgün davranmasaq, O, sadəcə, yuxarı çəkilir. İsanın Müqəddəs Ruhun şəxs olduğu və həyatımızda edəcəyi işlər haqqında dediyi sözləri oxumaq istəyirəm. İsa Öz şagirdlərinə deyir: “Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunların öhdəsindən gələ bilməzsiniz. Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim» (Yəh.16:12-15).

Birincisi, İsa “Lakin O – həqiqət Ruhu gələndə...” deməklə Müqəddəs Ruhun şəxsiyyətini vurğulayır. Orijinalda bu sözlər Yunan dilində yazılıb. Yunan dilində üç cins var: kişi, qadın və orta. Orta cinsli cansız əşyalar barədə «o» deyilir. Yunan dilində «ruh» sözü orta cinsli “pneuma” sözüdür. Başqa sözlə, «Ruh» üçün “O” əvəzliyi istifadə edilməlidir. Ancaq

həqiqət Ruhu barədə danışarkən İsa qrammatika qanununu pozur və canlı şəxs üçün istifadə edilən əvəzliyi işlədir. Başqa sözlə, söhbətin Şəxs barədə getdiyini İsa vurğulayır. İsa Müqəddəs Ruhun edəcəyi müxtəlif işlər haqqında danışır. Müqəddəs Ruh səmadan yeni xəbərləri bizə çatdıracaq; bizə gələcəyi açacaq. Sonra İsa deyir: “O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. Atanın hər nəyi varsa, Mənimdir”. Bu, çox vacibdir. Atada olan hər şey Oğula məxsusdur və Oğulun malik olduğu hər şeyi Müqəddəs Ruh idarə edir. Əgər bunu cəmləşdirsək, demək olar ki, Müqəddəs Ruh Allahın bütün var-dövlətinin inzibatçısıdır. Atanın malik olduğu hər şey və Oğulun malik olduğu hər şey Onların hər ikisinə məxsusdur. Ancaq Atanın və Oğulun xəzinəsindən götürüb bizə verən Müqəddəs Ruhdur. Beləliklə, hüquq və təlim baxımından siz Allahın övladı ola bilərsiniz. Lakin Müqəddəs Ruhla münasibətiniz düzgün olmasa, çox kasıb və Allahın övladına uyğun olmayan həyat yaşayacaqsız, çünki Müqəddəs Ruh Allahın bütün zənginliyinin inzibatçısıdır. Yenə də, Yəh.14:15-18-də İsa Öz şagirdlərinə deyir:

“Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsətətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. Sizi yetim qoymaram, yanınıza gələcəyəm”.

İki zəruri olan fakta fikir verin: birincisi, İsa bizim yanımıza Müqəddəs Ruhda gəlir; ikincisi, Müqəddəs Ruhla düzgün münasibətimiz olmasa, Allahın övladları olduğumuz halda yetim kimi yaşayacağıq. Görürsünüz, bizi Allahın əsl övladları kimi yaşamağa qadir edən yalnız Müqəddəs Ruhdur. Paul Rom. 8:14-də bu barədə aydın yazır:

“Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır”.

Burada davamedici indiki zaman istifadə edilir. “Oğul” sözü – “körpə” və ya “bala” deyil, Allahın yetkin oğluna aid olan sözdür. Biz Müqəddəs Ruhdan yenidən doğulanda körpə oluruq. Allahın yetkin övladı olmağımız üçün isə daha

sonra Müqəddəs Ruhla davamedici münasibətimiz olmalıdır. Biz daim Müqəddəs Ruhun rəhbərliyi altında yaşamalıyıq. Paul bu barədə çox aydın yazır: “Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır”. Beləliklə, Allahın övladı olmağınız üçün Müqəddəs Ruhdan yenidən doğulmalısınız. Allahın yetkin övladı olmağınız üçün isə sizin Müqəddəs Ruhla hər gün daim və davamedici münasibətiniz olmalıdır. İmanlılar cəmiyyətində mən Ruhdan doğulmuş, lakin daim Allahın rəhbərliyi altında yaşamayan bir çoxlarını müşahidə edirəm. Onlar yenidən doğulduqlarını bilirlər, ancaq Allahın yetkin oğulları kimi onları yaşamağa qadir edən daim Müqəddəs Ruhla münasibətin olduğunu bilmirlər. Beləliklə, əgər siz Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, siz bir Şəxs kimi Müqəddəs Ruh ilə davamedici münasibəti inkişaf etdirməlisiniz. O, sizin şəxsi bələdçinizdir, Allahın Padşahlığının sərvətini idarə edən inzibatçidir; həyatda bunları sizə verən yalnız Odur. Müqəddəs Ruhla münasibətimizdə daha bir vacib fakt var. Biz Müqəddəs Ruha qarşı hörmətli və həssas olmalıyıq. Paul Ef. 4:30-31-də bu barədə aydın yazır:

“Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalma günü üçün o Ruhla möhürləndiniz. Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırta, böhtançılıq büsbütün sizdən uzaq olsun”.

Daha əvvəl deyimiz sözü xatırlayırsınız: Müqəddəs Ruh asanlıqla ürküb uçan göyərçin ilə müqayisə olunur. Paul «... Müqəddəs Ruhu kədərləndirməyin» deyəndə “o göyərçini ürküdüb uçurtmayın” nəzərdə tutur. Daha sonra Paul göyərçini ürküdən şeyləri xatırladır: hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırta, böhtançılıq. Biz çox həssas olmalıyıq və o gözəl, həssas göyərçini ürküdüb uçuran bir sözü deməməli və hərəkəti etməməliyik. Çünki mirasa bizi gətirib çıxaran və Allahın yetkin oğulları kimi hər gün yaşamağa bizi qadir edən yalnız Odur.

7

Allahın Kəlamını eşidin və itaət edin

“Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...” cümləsinəni tamamlamağın beşinci variantına gəlib çatdıq. Siz Allahın səsini eşitməyi və itaət etməyi öyrənməlisiniz. Bu, bizdə təbii yol ilə alınmır. Adəmdən miras aldığımız köhnə günahlı təbiət Allahın səsinə qarşı kardır. Bunu öyrənmək və diqqətlə inkişaf etdirmək gərəkdir. Dünya bu gün bizim diqqətimizi tələb edən, bir-birini itələyərək üzərimizə axın edən sonsuz sayda səslər ilə doludur. Ancaq bunların arasında sonsuz müdrikliyə və səlahiyyətə malik olan, rifahımız üçün əsas olan Allahın sakit səsi var. Müqəddəs Kitab bizi Allahın səsini eşitmək qabiliyyətimizi inkişaf etdirməyə çağırır. Allahla münasibətimizin və Allahla həyatımızın müvəffəqiyyəti Onun səsini eşitməkdən asılıdır. Bir neçə nümunə gətirmək istəyirəm. Birincisi, Allahdan şəfanı və sağlamlığı qəbul etmək məsələsində. Şübhəsiz, Müqəddəs Kitab aydın yazır ki, şəfa və sağlamlıq Allahın səsini eşitmək qabiliyyətindən asılıdır. Musa İsrail övladlarına deyir:

“Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrilərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm” (Çıx. 15:26).

Orijinal İbrani dilində deyilir: «Əgər siz Allahınız Rəbbin səsini eşidib qulaq assanız». Bu, güclü vurğudur. Söhbət Rəbb Allahın səsinə ən böyük diqqətlə qulaq asmaqdan gedir. Sonra Allah sizin şəxsi həkiminiz olmağını təklif edir. Ancaq əsas şərt Rəbbin səsinə səylə qulaq asmaqdır. Qanun.28:1-2-də Musa aşkar edir ki, bütün Allahın xeyir-dualarına əsas – Onun səsini eşitmək və itaət etməkdir:

“Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək. Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq”.

Fikir verin ki, Musa bu əsas şərti iki dəfə təkrar edir: Allahın sözünü dinləsəniz və Ona itaət etsəniz “bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq”. Siz xeyir-duaları axtarmalı deyilsiniz. Əgər siz özünüzdə Allahın səsini eşitmək qabiliyyətini inkişaf etdirsəniz, xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq. Digər tərəfdən, daha sonra, 15-ci ayədə o, xəbərdir edir: əgər biz Rəbb Allahımızın səsini eşitməsək, tam əksi olacaq: xeyir-duaların əvəzinə lənətlər gələcək. “Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək” (Qanun. 28:15).

Beləliklə, Rəbbin səsini eşitməmək və Ona itaət etməmək bütün lənətləri üzərimizə gətirir; eşitmək və itaət etmək isə bütün xeyir-duaları üzərimizə gətirir. Adam ya Rəbbin səsini eşidir və itaət edir, ya da Rəbbin səsini eşitmir və itaət etmir. Yer.7:22-23-də Rəbb Onun adamları olmaq üçün əsas şərti söyləyir. O, İsrailə deyir:

“Atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. Ancaq onlara bunu əmr edib dedim: <Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız>”.

Allah burada deyir ki, məbədə, ruhanilərə və qurbanlara aid olan qayda-qanunlar ikinci əhəmiyyət daşıyır. Onları Misirdən çıxaranda Allahın onlardan tələb etdiyi birinci şey qurban, təqdimat və ya bir çox qayda-qanunlara riayət deyildi. Allah onlardan Onun səsini eşitmək və itaət etməyi tələb etdi. Yəni Allah Onun səsini eşitməkdən və itaətdən gələn qurbanları yaxşı hesab edirdi. Lakin Onun səsini eşitmədən adamların qurbanlar təqdim etmələri onları Rəbbin adamları etmir-

di. Yalnız əgər onlar Allahın səsini eşidib itaət etsələr, Onun adamları olacaqlar. Bu, Müqəddəs Kitabda Allahın adamları olmaq barədə ən qısa bəyanatdır: “Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız”. Bu, Əhdi-Cədidə dəyişmir; İsa Məsihə mənsub olmağın şərti eynidir. İsa bəyan edir: “Quzularım səsini eşidir, Mən də onları tanıyıram və Mənim ardınca gəlirlər” (Yəh.10:27). «Quzularım» kimdir? İsanın adamları. Onlar Katolik, Protestant, Baptist, Metodist və ya hər hansı bir başqa denominasiya deyil. İsayə mənsub olan adamlar Onun səsini eşidən və Onun ardınca gedən adamlardır. Onun səsini eşitməyə, Onun ardınca gedə bilməzsəniz. Əsl Allahın adamlarını həmişə məhz bu fərqləndirir: Onun səsini eşitmək. Allahın səsini eşitmək mövzusuna aid sizə iki vacib xəbərdarlığı etmək istəyirəm. Birincisi, özünüzdə cəld itaətkarlığı inkişaf etdirin və mən burada “cəld” sözünü vurğulamaq istəyirəm. Müqəddəs Kitabda İbrahim bütün imanlılar üçün nümunədir. O, Allahın səsini eşidəndə ləngitmədən dərhal itaət edirdi. Məsələn, Yar.22:2-3:

“Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökerini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı”. Fikir verin, İbrahim növbəti gün səhər tezdən durdu. O, Allahın ona dediyini icra etmək üçün mümkün qədər tez durdu. Öz təcrübəmdən və başqalarının həyatlarına müşahidədən sizə deyə bilərəm ki, Allaha itaət etməyi nə qədər ləngitsəniz, o qədər də itaət etmək çətin olacaq. Allaha itaət etməyin yeganə asan yolu ona cəld, birinci dəfə O deyən kimi, itaət etməkdir. Gəlin pis bir nümunəyə nəzər salaq: Allaha itaətdə ləng olan Lotun arvadı idi. O, Sodomdan çıxmaq istəyirdi, ancaq elə asta gedirdi ki, şəhərdən çıxa bilmədi. Lutun arvadı dönüb geriye baxdı və duz sütununa çevrildi. Əhdi-Cədidə İsanın təlimi ən qısa ayələrin birində verilir: “Lutun arvadını yadınıza salın!” (Luka 17:32). Başqa sözlə, itaət etmədə ləngiməyin, həddin-

dən çox gecikə bilərsiz. Sizə vermək istədiyim ikinci xəbərdarlıq budur: adamların gözündə səfeh görünməyə hazır olun. Paul deyir: “Allahın «ağılsızlığı» insan müdrikiyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür” (1Kor.1:25). Əgər siz adamların fikirləşdiyini ağıllı hesab edirsinizsə, Allahsız qala bilərsiniz. Paul yazır: “Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun” (1Kor.3:18).

Həqiqətən müdrik olmaq istəyirsinizsə, səfeh olmaqdan başlamalısınız. Bu, bir çox adamı çaşdırır, ancaq Müqəddəs Kitabda buna aid çoxlu nümunə var. Nuh heç kəsin yağış görmədiyini quruda gəmi tikdi. Səfehlik olsa da, Allahın müdrikliyini idi. Aram padşahının ordu başçısı Naaman İordan çayına gedib paltarını soyundu və bədənindəki cüzamını ətrafdakılara aşkar edərək yeddi dəfə suda yuyundu. Böyük səfeh kimi görünsə də, o, şəfa aldı. Sonra, Yəhya 9-cu fəsildə kor doğulmuş adam. İsa onun gözlərinə gilli palçıq sürtdü və Şiloah hovuzunda yuyunmağı tapşırırdı. Gözlərində gil Şiloah hovuzuna gedən bu kor necə də səfeh görünürdü! Ancaq o, şəfa tapdı. Bir neçə il bundan əvvəl mənim xidmətimdə də bir hal baş verdi. Şərqi Afrikada vəz edirdim. Yeddi gün dalbadal toplantı keçirirdim və hər vəzimin sonunda deyirdim: «Şəfası üçün dua etməyimi istəyən kəs ayağa qalxın, mən onun üçün dua edəcəyəm». Orada bir kor qadını balaca oğlan toplantıya gətirirdi və altı gün ərzində hər gün o, ayağa qalxırdı, mən dua edirdim və heç nə baş vermirdi. Mən onun yerinə pərt idim. Yeddinci gün o, yenə gəldi. «Şəfanız üçün dua etməyimi istəyirsinizsə, ayağa qalxın!» Mən gözümlü yumub dua etdim, ancaq fikrim o qadının yanında idi. «O yazıq qadın necə olacaq?» Gözlərimi açanda qadın oğlanın köməyi olmadan irəli tələsirdi, hamıya şəfa aldığını göstərmək istəyirdi. Görürsünüz, o, əvvəlcə səfeh vəziyyətində qalmalı oldu.

8

Necə və nəyi eşitdiyinizə diqqət yetirin

Cümləni tamamlamağın altıncı yolu budur: Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, necə və nəyi eşitdiyinizə diqqət yetirin. Aydın ki, bu, əvvəlki “Allahın səsini eşidin və itaət edin” mövzusu ilə əlaqəlidir. Biz dinləmək mövzusu-nu davam etdiririk. Artıq göstərdim ki, bütün Müqəddəs Kitabda, Əhdi-Ətiqin əvvəlindən Əhdi-Cədidin sonuna qədər Allahın adamlarına mənsub olmaq üçün əsas tələb – Allahın səsini eşitmək və itaət etməkdir. Əhdi-Ətiqdə Allah İsrailə dedi: “Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız». Əhdi-Cədidə İsa dedi: «Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər». Bu tələb heç bir dövrdə dəyişmişir. Biz indi Allahın səsini dinləməyə daha yaxından nəzər salacağıq. İsa Müjdələrdə müxtəlif vaxtlarda iki şeyi dedi. O dedi: «Eşitdiyinizə diqqət edin». Daha sonra O dedi: «Necə dinlədiyinizə diqqət edin». Gəlin bu bəyanatların hər ikisini tədqiq edək və görək bizə nə deyirlər. Birincisi, «Eşitdiyinizə diqqət edin». Mark 4:23-25-də İsa sözünü belə başlayır: «Eşitməyə qulağı olan eşitsin!» Mən bunu belə başa düşürəm: «Əgər bir kəsin Allahın səsini eşitmək üçün qulağı varsa, qoy eşitsin». Artıq qeyd etdim ki, biz təbii olaraq Allahın səsini eşitmək qabiliyyəti ilə doğulmuşuq. Bu qabiliyyəti bizə Müqəddəs Ruh verir. Bu qabiliyyəti biz inkişaf etdirməliyik. Sonra İsa davam edir: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək». İsa burada üç prinsipi açıqlayır. Birincisi, əsas tələb – Allahın səsini eşitmək qabiliyyətinin olmasıdır: “Eşitməyə qulağı olan eşitsin!” İkincisi, düzgün eşitməklə (və ya düzgün şeyə qulaq asmaqla) biz ruhani imkanlarımızı artırırıq. İsa deyir: «Eşidən

kəsə... daha çox veriləcək». Hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Allahın səsini dinləmək üçün nə qədər səy göstərsəniz, o qədər də çox Allah sizə Özünü verəcək. Başqa sözlə, Allahın Özünü bizə verəcəyi qədəri biz müəyyən edirik. Biz Allahı nə qədər eşidiriksə, o qədər də Allah Özünü bizə məlum edəcək. Üçüncü prinsip: səhv dinləməklə (və ya eşitməməklə) biz öz ruhani gücümüzü azaldırıq və ruhani cəhətdən müflis oluruq. İsa deyir: «Kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq». Öz həyatımda tamamilə müflis görünən məsihçilər ilə rastlaşmışam, son illərdə isə onlar Rəbbin xeyir-duasında yaşayırlar. Onları müflis halına salan nə idi? Onlar eşitmək qabiliyyətini itirmişdilər (bu qabiliyyəti daha inkişaf etdirmirdilər) və səhv şeylərə qulaq asmağa başlamışdılar. Onlar Allahdan ayrı düşüb şərə, mənfi mənbələrə ifşa olundular. Bunlar da, öz növbəsində, onları ruhani cəhətdən müflis etdilər. İsa həmçinin dedi: «Necə dinlədiyinizə diqqət edin».

«Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq» (Luka 8:18).

Yenə də həmin ciddi xəbərdarlıq. Biz Allahı necə eşidiriksə, O da Özünü bizə eləcə məlum edəcək. Lakin səhv dinləmə ilə Allahı kənar ediriksə, müflis oluruq. Bu, böyüməyin və ya kiçilmənin prinsipidir. Bunu nəyi və necə eşitməyimiz müəyyən edir. Necə eşitmək barədə digər bir sözü də xatırlatmaq istəyirəm: biz nəyi qəbul etmək, nəyi isə rədd etmək lazım olduğunu öyrənməliyik. Əyy.12:11-də çox münasib fikir söylənilir: “Yeməyin dadını damaq hiss etdiyi kimi qulaq da sözləri sınaqdan keçirməzmi?” Damaq yeməklə etdiyini qulaq da sözlərlə edir. Hamımız bilir ki, ağzımıza acı və ya xoşagəlməz bir şey alsaq, onu tüpürəcəyik, udmayacağıq. Əyyubun kitabındakı sözlərin mənası budur ki, qulaqlarımız eşitdiyimizlə eyni etməlidir. Acı, mənfi və ya imanımızı məhv edən bir sözü eşidiriksə, onu qəbul etməməliyik; biz onu rədd etməliyik. Dil yeməyi dadan kimi, qulaq da sözləri da-

dır. Çox vaxt adamlara deyirəm: «Vaizə (və ya danışan bir kəsə) qulaq asanda sanki balıq yeyirsiniz: əti udun, qılçıqları isə çıxarın. Qılçıqları udsanız, peşman olacaqsız». İsanın «Necə dinlədiyinizə diqqət edin» sözlərini mən belə tətbiq edirəm. Düzgün şeyi daxilə keçməyə qoyun, səhv şeyi isə rədd edin. Əgər siz səhv şeyi daxilə keçməyə qoysanız, peşman olacaqsız. Dinləməyə aid başqa prinsip Rom.10:17-də bəyan edilir: «İman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır». Bu, çox vacib həqiqətdir: “İnam... yaranır”. Siz inamsız olmamalısınız. Özümün inamsız olduğum vaxtı yada salıram. Mən bir il xəstəxanada yatdım və həkimlər məni sağalda bilmədi. Ümitsiz idim. Ancaq bir gün Müqəddəs Ruh mənə bu sözləri canlandırdı: inam gəlir. İnamınız yoxdursa, onu əldə edə bilərsiniz. Siz onu necə əldə edirsiniz? Eşitməklə. Nəyi eşitməklə? Allahın Kəlamını. Mən Allahın Kəlamını eşitməyə başladım və bunun vasitəsilə məndə inam yarandı. Nəticədə xəstəxanadan çıxdım. Mən sağaldım. Ancaq dərmanla deyil, Allahın fəvqəltəbii gücü ilə sağaldım, çünki Allahın Kəlamını eşitmək nəticəsində məndə inam yarandı. Bir həqiqəti vurğulamaq istəyirəm: eşitməklə yalnız inam deyil, həmçinin inamsızlıq da yaranır. Paul Timoteyə uğurlu məsihçi həyatı necə yaşamağı məsləhət verərkən yazır: “Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır. Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır. Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər” (2Tim.2:16-18).

Paul deyir ki, əgər inamınızı saxlamaq istəyirsinizsə siz allahsız boşboğazlığa qulaq asmamalısınız və ya yalançı təlimi yayan Himeney və Filit kimilərə qulaq asmamalısınız. Əgər siz buna qulaq assanız, bu, sizin ürəyinizə və fikrinizə daxil olacaq və sizin inamınızı məhv edəcək. Xərçəng normal cismi məhv etdiyi kimi edəcək. Bundansa, düzgün dinləməni inkişaf etdirin: necə və nəyi eşitdiyinizə diqqət yetirin. İman eşitməkdən, Allahın Kəlamını eşitməkdən yaranır. Məntiqi nəticə odur ki, siz dost və yoldaşlarınızı ehtiyatla seçməlisiniz, çünki əksər halda siz bu adamlara qulaq asacaqsınız. İnamı-

nızı məhv edən sözləri deyil, yaxşı söz deyən adama qulaq asmaq istəyəcəksiz.

“İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var?” (2Kor.6:14).

“Qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır” (Ef.5:11-12). Danışığı və rəftarı şər olan adamlarla ünsiyyət saxlamayın. Bu, sizi ruhani cəhətdən zəhərləyəcək. Paul Timoteyə müsbət cəhəti də deyir: “Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get” (2Tim.2:22).

Başqa sözlə, yaxşı şeyləri güdmək istəyirsinizsə, düzgün, təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə adamların əhatəsində bunu etməlisiniz.

9

Müvəqqəti deyil, əbədi olan şeylər əhəmiyyətli olmalıdır

Cümləmizi tamamlamağın yeddinci yolu budur: «Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, müvəqqəti deyil, əbədi olan şeylər üçün çalışın».

Müqəddəs Kitabın bir ayəsində əbədi və müvəqqəti olan şeylər yan-yana qoyularaq müqayisə olunur: “Müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir” (2Kor.4:17-18).

Paul iki növ şeylərin mövcud olduğunu deyir: əbədi və müvəqqəti. Müvəqqəti şeylər gözlərimizlə görə bildiyimiz şeylərdir; biz onlarla duyğu üzvlərimiz vasitəsilə əlaqə yarada bilirik. Əbədi şeylər isə gözə görünmür. Onlar görünməz, əbədi dünyaya mənsabdurlar. Paul çox vacib prinsipi açıqlayır: Müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Lakin gözlərimizi əbədi olan şeylərdən çəkib təbii duyğu üzvlərimizlə əlaqə yaratdığımız bu dünyanın müvəqqəti olan şeylərinə baxmağa başlasaq, onda yaşadığımız çətinliklər bizdə Allahın istədiyi böyük və əbədi izzəti yaratmayacaq. Əzab və çətinlikdən keçəndə buna düzgün münasibət göstərməyimiz çox vacibdir. Problem və çətinliklər fikrimizi əbədi olan şeylərdən yayındırmamalıdır. Gözlərinizi görünməyən şeylərə dikin. Paul burada qəribə söz deyir. Görünməyən şeylərə gözümüzü necə dikə bilərik? Cavab budur: əbədi olan şeylərlə biz duyğu üzvlərimizlə deyil,

imanla əlaqə yaradırıq. Duyğu üzvlərimizlə biz müvəqqəti olan şeylərlə əlaqə yaradırıq; inamımız ilə isə əbədi olan şeylərlə əlaqə yaradırıq. Daha sonra həmin məktubda Paul deyir: “Gözlə görünənə deyil, imana görə həyat sürürük”. Başqa sözlə, bizə əsasən təsir göstərən duyğu üzvlərimizlə əlaqə yaratdığımız bu dünyanın müvəqqəti şeyləri deyil. Əksinə, biz iman ilə yaşayırıq. Bizi əbədi şeylər, gözlə görünməyən dünyanın şeyləri istiqamətləndirir, idarə edir, nizama salır və bizdə həvəs oyadır.

2Kor.3:8-də Paul daha bir vacib açıqlamanı verir: əbədi olan şeylər bizə Allah Kəlamının güzgüsündə aşkar edilir. Əhdi-Cədidə Allahın Kəlamı çox vaxt güzgü ilə müqayisə olunur. Deyilir ki, bu güzgü bizə bizim təbii, fiziki bədənimizi və ya xarici görünüşümüzü göstərmir. Bu güzgü gözə görünməyən, əbədi şeyləri – bizim ruhani təbiətimizi və ruhani dünyaya aid olan şeyləri bizə göstərir. “Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətinə dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır” (2Kor.3:18).

Yenə söhbət eyni prinsipdən gedir. Yalnız Allah Kəlamının güzgüsünə baxarkən və əbədi olan şeyləri – Allahın orada bizim üçün hazırladığı ehtişamı imanla görəndə Müqəddəs Ruh bizi həmin o ehtişama uyğun dəyişir. Əbədi olan şeylərdən öz gözlərimizi kənara çəkirsə, onda Müqəddəs Ruh bizdə işləyərək bizi dəyişə bilmir. Bu, belədir, çünki İsa həm əbədi, həm də müvəqqəti olan şeylərin üzərində Rəbdir. Ləziz olan şeylərə üstünlük versək, İsa hər iki reallıqda bizə xeyir-dua verəcək. Səhv şeylərə üstünlük versək isə, Rəbbin xeyir-duasından məhrum olacağıq və Allahın Ruhunu bizim üzərimizdə işləyə bilməyəcək. Musa düzgün şeyləri üstün tuturdu. O, bizim üçün yaxşı nümunədir:

“Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi. Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi. İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misir-

dən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı" (İbr.11:24-27).

Əsas sözə fikir verin: «gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı». Bu, əbədi Allahdır, əbədi reallıqdır və əbədi faktlardır. Musa bunları necə gördü? Duyğu üzvləri ilə deyil, inam ilə. İnamlı gözə görünməyən əbədi faktlar ilə əlaqə yaratdığına görə o, öz çağırışından yayınmadı və düzgün olan şeyləri dəyərləndirdi. O, Misirin sərvətini deyil, Allahın əbədi sərvətini daha çox dəyərləndirdi. Allahın əbədi sərvətini əldə etmək üçün Musa Misir xəzinələrindən imtina etdi. Musa düzgün şeyləri üstün tuturdu. O, gözə görünməyən əbədi faktlara öz gözlərini inamla dikmişdi. Buna aid bir xəbərdarlıq etmək istəyirəm. Müasir dünyada yaşayan adamlar üçün bu xüsusilə vacibdir: Sərvət dalınca qaçmayın. Məqsədiniz zənginlik olmasın. Paul sərvət dalınca qaçan məsihçilərə aid çox kədərli və çox güclü bir söz deyir:

"Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb özləri özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər. Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümlü, həlimliyin ardınca get" (1Tim.6:9-11).

Sərvət dalınca qaçmayın. Əbədi reallıq, əbədi sərvət dalınca qaçın. Müvəqqəti sərvət üçün çalışsanız, gözünüzü ona diksəniz və məqsədiniz zənginlik olsa, axırda peşman olacaqsınız. Özünü zənginlik kimi çox əzab verəcəksiniz. Siz tələyə düşəcəksiniz, sizi "məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara" batacaqsız. Bu sözləri eşidin. Ürəyinizin münasibəti belədirsə, elə bu gün geri dönün. Şükür ki, başqa yol var. Başqa yol odur ki, sərvət əvəzinə biz Allahın Padşahlığını axtaraq və bizə lazım olanı Allaha bol təmin etməyə imkan verək. Allah simic deyil, səxavətlidir. Niyətlərimizin düzgün olduğunu görəndə Allah bizə qarşı səxavətli axınını istiqamətləndirəcək. İsa deyir:

"Nə yeyəcəyik?", "Nə içəcəyik?" və ya "Nə geyəcəyik?" deyərək qayğı çəkməyin. Çünki büt-pərəstlər bütün bu şeyləri ax-

tarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək (Mat. 6:31-33).

Müvəqqəti olan şeylərin dalınca qaçmaq ilə Allahdan tutaraq əbədi olan şeylər üçün səy göstərmək arasında böyük fərq var.

10

Sizin üçün seçim etməyə Allaha imkan verin

Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə, sizə sonuncu məsləhətim budur: Sizin üçün seçim etməyə Allaha imkan verin. Vəftizçi Yəhya çox təsirli sözlər deyir:

“İnsana göydən verilməsə, o heç nə ala bilməz” (Yəh.3:27).

Yəhyanın şagirdləri ona xəbər gətirirlər: Məsih elan etdiyin Şəxsin şagirdləri səninkilərdən çoxdur. Onlar Yəhyanın məyus olacağını zənn edirdilər. Ancaq Vəftizçi Yəhya dedi: «Nədir ki? İnsana göydən verilməsə, o heç nə ala bilməz”. Bir çox vaiz, imanlılar cəmiyyəti və dini icmalar başqasında daha çox üzv və ya daha böyük axın və daha böyük xidmət görəndə kədərlənirlər. Mən isə fikirləşirəm ki, biz Yəhyanın münasibətini özümüzdə yaratmalıyıq: “İnsana göydən verilməsə, o heç nə ala bilməz”. Bir vaxtlar mən bunu öyrənməyi ciddi qərara aldım. Bu barədə fikirləşərək dedim: «Rəbb, bu, doğrudan da belədir? Mən bolluqda yaşayan bir çox adama baxanda onlara göydən verildiyini görmürəm». Müqəddəs Ruh isə mənə cavab verdi: «Qamarlamaqla və almaq arasında fərq var». Bu, mənim gözlərimi açdı! Mən məsihçilər daxil olmaqla, bacardıqları qədər qamarlayan bir çox adamı gördüm. Çox vaxt onlar məsihçi və qeyri-məsihçi yoldaşları ilə rəhmsiz və kobud davranırdılar. Onlar yalnız öz xeyirlərini güdürdülər. Allah isə mənə dedi: «Bu, qamarlamaqdır. Qamarlamaqla ələ keçirdiyin şey heç vaxt səninki olmaz». Yalnız göydən verilən şeylər səndə həmişəlik qalacaq. Buna görə də ələ keçirməyə və nəyisə əldə etməyə çalışıb zəhmət çəkmək nəyə gərəkdir? Onsuz da, bunu əlinizdə saxlamağa sizə imkan verilməyəcək. Bundansa, rahat olun, üzünüzü Allaha tutub deyin: “Ay Allah, mənə nəyi verməyi münasib görürsən?” İsa Öz şagirdlərinə dedi: “Qorxma, ey

kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü". Qardaşlar və bacılar, əgər bizdə Padşahlıq varsa, daha niyə qamarlayaq? Biz Padşahlığı qamarlayıb almırıq. Biz Padşahlığı alırıq, çünki Atamız Padşahlığı bizə verməyi münasib gördü. Biz qamarlamaqdan əl çəkib bir müddət istirahət edərək Allahın münasib hesab etdiyi şeyləri görməyi öyrənməliyik. Çox vaxt acgözlüklə qamarlayanda biz Allahın lütf ilə təklif etdiyini qəbul edə bilmirik.

Mən ilin çox hissəsini İsraildə keçirirəm və orada tez-tez bu sözləri eşidirəm: «Buna hüququm var; bu, mənimdir!» Bu, insanın təbii düşüncə tərzidir. Lakin Allah Padşahlığında belə düşünmək düzgün deyil. Allah Padşahlığında biz belə deyirik: «Ay Allah, mənim Atam, mənə nəyi verməyi münasib görürsən?» Əsas budur. Bu, səndə daimi qalan şeydir. Zəburda yazılıb:

"Haqq-Taala Rəbb necə də zəhmlidir, bütün yer üzünün böyük Padşahıdır! Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb. Sevdidi Yaqubun fəxri olan torpağı bizə mülk etmək üçün seçdi" (Zəb.47:2-4).

Allah Öz xalqına gedib ən yaxşı torpağı axtarib-tapmağı və onu ələ keçirməyi söyləmədi. Allah Özü seçdiyi torpağı onlara mülk verdi. Burada torpağa aid "fəxr" sözü işlədilir. Müqəddəs Kitabın başqa ayələrində bu torpaq barədə gözəl yer, istəkli, bütün torpaqların ən yaxşısı deyilir. Allahın seçimi onların seçimindən daha yaxşı idi. Mirası almaq məsələsi ortaya çıxanda onların yerinə Allah Özü vuruşdu və millətləri onların ayaqlarının altına salıb onlara tabe etdirdi. Biz gedib qamarlayanda Allah bizim üçün vuruşmur. Biz gedib qamarlayırıqsa, çox güman ki, döyüşdə uduzacağıq. Bizi irsə çatdırmaq üçün Allah lazım olanı edəcək. Müqəddəs Kitabda daha bir həqiqət var: əsl istirahəti biz öz irsimizdə tapa bilərik. Qan.12:9-da Musa İordan çayını hələ keçməmiş İsrailə deyir:

"Hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız".

Fikir verin ki, rahatlığı və irsi verən Allahdır. Bu dünyada niyə bu qədər çoxlu narahat məsihçi var? Çünki onlar öz ir-

sinə çatmayıblar. Niyə onlar öz irsinə çatmayıblar? Çünki onlara irsi vermək imkanını onlar Allaha heç vaxt verməmişdirlər. Niyə bu imkanı onlar Allaha heç vaxt verməmişdirlər? Çünki qamarlamağı lazım birlirdilər. Allahın bizə verəcəyi şeylər barədə daha iki fikri sizə söyləməliyəm. Birincisi, Yəh.10:29-da İsa böyük fikri söyləyir. Orijinal olan Yunan mətnində belə deyilir: “Atamın Mənə verdiyi hamısından yaxşıdır”. Bu, heyranlıq doğuran bir bəyanatdır! Atanın bizə verdiyi şey kainatda ən vacib və qarşısızalmazdır; buna tamamilə əmin ola bilərsiniz; bu, daimi, sabit, geri alınmaz və məhv olmaz bir şeydir. Bu, hamısından yaxşıdır. Cəhənnəmin gücü, iblis və cinlər bunu heç vaxt əlimizdən ala bilməz, məhv edə bilməz və korlaya bilməz. İsa Atanın verdiyindən başqa heç nə istəmirdi. Atanın İsayə verdiyini heç bir qüvvə ala bilməzdi. İsa üçün həqiqət olan sizin və mənim üçün də həqiqətdir. Atanın sizə və mənə verdiyi şey hamısından yaxşıdır. Həyəcanlanmayın və təşvişə düşməyin. Həyəcan varsa, deməli, Atanın sizə verdiyi irsə tərəf getmirsiz. Əgər bunu Atanın sizə verdiyini bilirsinizsə, qarşısızdurmanın üzünə gülə bilərsiniz. Buna tam zəmanət verilir. Ata Allahın verdiyi şey kainatın gedişini müəyyən edən amildir. İsa Dağüstü Moizədə deyir:

«Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq» (Mat.5:5).

Bunu dərk edə bilərsiniz? Onlar yer üzünü ələ keçirməyəcəklər, onlar yer üzünü irs alacaqlar. Qamarlayan adamların sonu gələcək. Tamahkar, vicdansız, xəsis, zorakı və şər adamların sonu çatacaq. Müqəddəs Kitab deyir ki, onlar bir daha olmayacaqlar. Şər adamı axtarsanız belə, heç yerini də tapmayacaqsınız. Həlimlər isə yer üzünü irs alacaqlar. Allaha bizim irsimizi seçmək imkanını verməyi öyrənməyimiz çox vacibdir. Başa düşürük ki, Atanın bizə verdiyi hamısından yaxşıdır. Bu kitabı bir dəfə eşitdiyim sözü təkrarlamaqla bitirmək istəyirəm. “Allah ən yaxşısını seçimi Ona etibar edən adamlara verir”. Seçimi Atanıza etibar etmək istəyirsinizmi? Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...

Allahın təklif etdiyi ən yaxşısını istəyirsinizsə...

... Kiçik şeylərə qane olmayın.

... Fikrinizi İsada cəmləşdirin.

... Allahın Kəlamı ilə düşünün.

...Müqəddəs Ruh ilə dostlaşın.

...Allahın Kəlamını eşidin və itaət edin.

...Necə və nəyi eşitdiyinizə diqqət yetirin.

...Müvəqqəti deyil, əbədi olan şeylər əhəmiyyətli olmalıdır. Düzgün şeyləri üstün tutun.

...Sizin üçün seçim etməyə Allaha imkan verin.

Müəllif haqqında

Derek Prins (1915-2003) Hindistanda britaniyalı ailədə doğuldu. O, İngiltərədə Eton Kollecinə və Kembricin King's Kollecinə yunan və latın dilləri üzrə təhsil alıb alim oldu; King's Kollecinə Qədim və Müasir Fəlsəfə üzrə dərnişməyə rəhbərlik edirdi. Prins Kembricdə və Yerusəlimdə İbrani Universitetində İbrani, Arami, həmçinin müasir dilləri öyrənib. Tələbə ikən o, filosof olub və özünü aqnostik elan edib.

II Dünya müharibəsi ərzində Britaniya Tibb Korporasiyalarında olarkən Prins fəlsəfi iş kimi Müqəddəs Kitabı oxumağa başladı. İsa Məsihlə möhtəşəm görüşü nəticəsində imana gəldi, bir neçə gün sonra Müqəddəs Ruhla vəftiz olundu. Bu görüşdən o, iki nəticə çıxartdı: İsa Məsih sağdır və Müqəddəs Kitab həqiqi, bizə aid müasir kitabdır. Bu nəticələr onun həyatının gedişini tam dəyişdi. O, sonrakı həyatını Allahın Kəlamı olan Müqəddəs Kitabı öyrənməyə və öyrətməyə həsr etdi.

1945-ci ildə Yerusəlimdə ordudan tərxis olunandan sonra o, oradakı uşaq evinin banisi olan Lidiya Kristenslə evləndi. Evlənen kimi o, Lidiyanın övladlığa götürdüyü altı Yəhudi, bir Fələstin ərəbi və bir ingilis uşaqlarının – səkkiz qızın atası oldu. Birlikdə ikən, ailə 1948-ci ildə İsrail dövlətinin bərpa olunmasına şahid oldular. 1950-ci illərin sonunda Prins Keniyada pədaqoji məktəbin rəhbəri vəzifəsində xidmət edərkən ailə daha bir qızı övladlığa götürdü.

1963-cü ildə Prins Birləşmiş Ştatlara köçdü və Sietlda bir kilsədə pastorluq etdi. 1973-cü ildə Prins «Amerika Vəsətətçiləri»nin banilərindən biri oldu. Onun «Dua və oruc vasitəsilə tarixi dəyişmək» kitabı bütün dünya məsihçilərini öz hökumətləri üçün dua etmək məsuliyyətinə oyatmışdır. Bir çoxları bu kitabın gizli tərcümələrini SSRİ-də, Şərqi Almani-

yada və Çexoslovakiyada kommunist rejimini dağıdan alət hesab edir.

Lidiya Prins 1975-ci ildə vəfat etdi, 1978-ci ildə Prins üç uşağı övladlığa götürmüş tənha ana Ruz Beykerlə evləndi. Birinci həyat yoldaşı kimi, ikinci həyat yoldaşı ilə də o, Yerusəlimdə Rəbbə xidmət edərkən görüşdü. Ruz 1981-ci ildən yaşadıqları Yerusəlim şəhərində 1998-ci ilin dekabr ayında vəfat etdi.

2003-cü ildə səksən səkkiz yaşında vəfat etməzdən bir neçə il əvvəl Prins Allahın ona etibar etdiyi xidməti inadla davam edərək dünyaya səyahət etdi, Allahın açıqladığı həqiqətlərlə bölüşdü, xəstə və əzab çəkənlər üçün dua etdi, Müqəddəs Kitab əsaslanan peyğəmbərliklərlə dünyada baş verən hadisələrlə bölüşdü. Beynəlxalq səviyyədə Müqəddəs Kitab alimi, ruhani patriarx kimi tanınan Derek altmış ildən çox altı qitəni əhatə edən təlim xidmətini qurdu. O, əllidən çox kitabın, altı yüz audio dərslərin və yüz video dərslərin müəllifidir; bunların çoxu yüzdən çox dilə tərcümə olunaraq nəşr edilmişdir. O, nəsilliklə lənət, Müqəddəs Kitabda İsrailin əhəmiyyəti və demonologiya kimi belə innovasiya mövzularının tədrisində aparıcılıq edib.

1979-cu ildə başlamış Prinsin radio verilişi təxminən iyirmi dilə tərcümə edilmişdir və həyətlərə toxunmağa davam edir. Aydın və sadə yolla Müqəddəs Kitabı və onun təlimlərini izah etməkdən ibarət olan Derekin əsas ənamı milyonlarla insanlara iman təməlini qurmağa kömək etmişdir. Məzhəb və təriqətdən üstün olan yanaşması onun təlimini bütün irq və dindən olan adamlar üçün həm münasib, həm də faydalı etmişdir; yer kürəsi əhalisinin yarısından çoxu onun təlimi ilə tanışdır.

O, 2002-ci ildə dedi: «Arzu edirəm və əminəm, Rəbb də bunu arzu edir, bu Xidmət, Allahın altmış il əvvəl mənim vəsitəmlə başladığı iş İsanın qayıdacağı günə qədər davam etsin».

Derek Prins Xidməti əsasən Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, Rusiya, Cənubi Afrika, İsveçrə, Birləşmiş Padşahlıq və Birləşmiş Ştatlar

kimi ölkələrdə və ümumiyyətlə, dünyada fəaliyyət göstərən qırx beşdən çox Derek Prins ofisi vasitəsilə Prinsin təlimlərini yaymağa, missionerləri, imanlı cəmiyyət liderlərini və cəmiyyətləri öyrətməyə davam edir. Bu və beynəlxalq ofislər barədə məlumatı www.derekprince.com saytında əldə edə bilərsiniz.

Azərbaycan dilinə tərcümə edilmiş Derek Prinsin kitabları

Atalıq

Diliniz şəfaya ehtiyac duyurmu?

Dualar və bəyan etmələr

Həyatın acı girdabı

İtaət lütfü

Müqəddəs Kitab üzrə müstəqil öyrənmə kursu

Lənətdən xeyir-duaya necə keçmək olar

Rədd edilməyə əlac

Sizdə yaşayan Müqəddəs Ruh

Yaşadan iman

Dua və oruc ilə tarixin gedişini dəyişmək mümkündür